

Forma № 1S

**Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinin
5 dekabr 2008-ci il
İ-125 №-li əmri ilə təsdiq edilmişdir.**

**SİĞORTAÇININ (TƏKRARSİĞORTAÇININ) və HÜQUQİ ŞƏXS SİĞORTA BROKERİNİN
MÜHASİBAT BALANSI (rüblük və illik)**

Sığortaçının (təkrarsığortaçının) və ya sığorta brokerinin adı: _AZSİĞORTA ASC

Hesabat dövrü 01.01.2016-31.12.2016

manatla

A K T İ V L Ə R		İlin əvvəlinə	Hesabat dövrünün sonuna
I. UZUNMÜDDƏTLİ AKTİVLƏR			
A1	Torpaq, tikili və avadanlıqlar	1 878 893,07	1 479 998,05
A2	Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması		
A3	Daşınmaz əmlaka investisiyalar	388 499,98	350 698,98
A4	Qeyri-maddi aktivlər	678 722,97	630 258,01
A5	Təxirə salınmış vergi aktivləri	-	656 021,91
A6	Uzunmüddətli debitor borcları	-	-
A7	Uzunmüddətli maliyyə aktivləri:	2 234 755,51	4 435 603,50
A8	dövlət qiymətli kağızları		
A9	qeyri-dövlət qiymətli kağızları	2 234 755,51	4 435 603,50
A10	sair maliyyə aktivləri		
A11	İştirak payı metodu ilə uçota alınmış investisiyalar	-	-
A12	Təsisçi və ya səhmdarlarla hesablaşmalar	-	-
A13	Sair aktivlər	-	400 000,00
B1	Cəmi uzunmüddətli aktivlər	5 180 871,53	7 952 580,45
II . QISAMÜDDƏTLİ AKTİVLƏR			
C1	Ehtiyatlar	32 061,51	-
C2	Debitor borcları:	5 076 856,64	7 772 657,78
C3	birbaşa sığorta üzrə	4 985 304,34	5 076 034,17
C4	təkrarsığorta əməliyyatları üzrə :	89 700,64	121 121,53
C5	- təkrarsığortaçı üzrə		
C6	- təkrarsığortalı üzrə	89 700,64	121 121,53
C7	asılı təşkilatlar üzrə		
C8	büdcə üzrə	-	2 481 136,35
C9	iddia tələbləri üzrə		
C10	işçi heyəti üzrə	1 851,66	87 441,26
C11	sığortalılara verilən borclar üzrə		
C12	sair debitorlar	-	6 924,47
C13	Pul vəsaitləri və onların ekvivalentləri:	37 166 984,00	22 179 833,98
C14	kassa	372 530,51	15 861,55
C15	hesablaşma hesabı	3 128 930,27	426 662,98
C16	valyuta hesabı	16 624 003,22	4 207 353,61

C17	depozit hesablar	17 041 520,00	17 529 930,00
C18	sair pul vəsaitləri	-	25,84
C19	Qısamüddətli maliyyə aktivləri:	6 915 025,25	15 536 462,68
C20	dövlət qiymətli kağızları	122 220,00	8 312 006,68
C21	qeyri-dövlət qiymətli kağızları	6 792 805,25	7 224 456,00
C22	sair maliyyə aktivləri		
C23	Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı:	3 343 523,57	5 649 282,92
C24	həyat sığortası sahəsi üzrə		
C25	qeyri-həyat sığortası sahəsi üzrə	3 343 523,57	5 649 282,92
C26	Sair qısamüddətli aktivlər:	8 402,68	134 836,74
C27	gələcək hesabat dövrlərinin xərcləri	-	8 957,03
C28	verilmiş avanslar	4 905,29	122 584,63
C29	təhtəl hesablar	3 497,39	3 295,08
C30	Sair aktivlər	2 987 959,04	1 239 313,00
D1	<i>Cəmi qısamüddətli aktivlər</i>	55 530 812,69	52 512 387,10
E1	CƏMİ AKTİVLƏR	60 711 684,22	60 464 967,55

KAPİTAL VƏ ÖHDƏLİKLƏR		İlin əvvəlinə	Hesabat dövrünün sonuna
I. KAPİTAL			
F1	Ödənilmiş nominal (nizamnamə) kapitalı	20 300 000,00	20 300 000,00
F2	Emissiya gəliri	-	-
F3	Geri alınmış kapital (səhmlər)	-	-
F4	Kapital ehtiyatları:	356 442,50	-
F5	yenidən qiymətləndirilmə üzrə ehtiyat	356 442,50	-
F6	digər kapital ehtiyatları		
F7	Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	17 609 090,29	13 139 184,52
F8	Hesabat dövründə xalis mənfəət (zərər)	-	2 299 317,79
F9	Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər		
F10	Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	17 609 090,29	10 839 866,73
F11	Elan edilmiş dividendlər		
G1	<i>Cəmi kapital</i>	38 265 532,79	33 439 184,52
II. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR			
H1	Sığorta ehtiyatları:	16 988 563,25	23 741 779,30
H2	Həyat sığortası sahəsi üzrə :		
H3	Qeyri-həyat sığortası sahəsi üzrə:	16 988 563,25	23 741 779,30
H4	Qarşısılınma tədbirləri fondu	826 789,96	992 588,70
H5	Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər		
H6	Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər		
H7	Təxirəsalınmış vergi öhdəlikləri	25 988,98	-
H8	Kreditör borcları :	45 454,63	12 187,11
H9	əməyin ödənilməsi üzrə		
H10	büdcə üzrə		
H11	sosial sığorta və təminat üzrə		
H12	digər məcburi ödənişlər üzrə		

H13	asılı təşkilatlar üzrə		
H14	sair kreditorlar	45 454,63	12 187,11
H15	Sair uzunmüddətli öhdəliklər:	-	-
H16	gələcək hesabat dövrünün gəlirləri		
H17	alınmış avanslar		
H18	Təkrarsığorta əməliyyatları üzrə öhdəliklər:	2 758 221,83	1 180 877,35
H19	təkrarsığortaçı üzrə	2 755 716,51	1 179 460,48
H20	təkrarsığortalı üzrə	2 505,32	1 416,87
H21	Təsisçi və ya səhmdarlarla hesablaşmalar	-	-
H22	Sair öhdəliklər	-	619 899,00
I1	<i>Cəmi uzunmüddətli öhdəliklər</i>	20 645 018,65	26 547 331,46
	III . QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
J1	Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər	-	-
J2	Qısamüddətli qiymətləndirilmiş öhdəliklər	-	-
J3	Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər	-	-
J4	Kreditor borcları:	1 770 567,93	467 144,89
J5	əməyin ödənilməsi üzrə		
J6	büdcə üzrə	1 357 284,84	-
J7	sosial sığorta və təminat üzrə	20 405,37	-
J8	digər məcburi ödənişlər üzrə		
J9	asılı təşkilatlar üzrə		
J10	sair kreditorlar	392 877,72	467 144,89
J11	Sair qısamüddətli öhdəliklər:	-	-
J12	gələcək hesabat dövrünün gəlirləri		-
J13	alınmış avanslar		
J14	Təsisçi və ya səhmdarlarla hesablaşmalar	-	-
J15	Sair öhdəliklər	30 564,85	11 306,68
K1	<i>Cəmi qısamüddətli öhdəliklər</i>	1 801 132,78	478 451,57
L1	<i>CƏMİ ÖHDƏLİKLƏR</i>	22 446 151,43	27 025 783,03
M1	CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR	60 711 684,22	60 464 967,55
N1	Qeyd : Ödənilməsinə zəmanət verilmiş məbləğlərin cəmi*		

* Bu sətrlər üzrə məlumatlar balansda daxil edilmir.